

Təminat - fiziki və ya hüquqi şəxsin zəminliyi

Borc alan tərəfindən təqdim edilən sənədlər

- Borc alanın kredit sifarişi (Bank tərəfindən təsdiq edilmiş formada);
- Borc alan və Zəminin şəxsiyyətini təsdiq edən sənəd;
- Borc alanın və Zəminin gəlirləri haqda arayış:
 - şəxs müddətli işçidirsə: son 6 ay ərzində tutduğu vəzifə və faktiki gəlirləri haqqında iş yerindən arayış (aylara bölünməklə)
 - şəxs fərdi sahibkardırsa: dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə
- Hərbi xidmət haqda sənəd (18 - 26 yaş arası olan kişilər üçün).
Hüquqi şəxs olan zəmin tərəfindən
- Hüquqi şəxsin hüquqi sənədləri;
- Son 12 ay ərzində bank hesablarından çıxarış (aylara bölünməklə);
- Ali idarəetmə orqanının qərarı - iclas protokolu.

Təminat – daşınmaz əmlak

Borc alan tərəfindən təqdim edilən sənədlər

- Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi;
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Gəlirlər haqda arayış:
 - müddətli işçilər üçün: son 6 ay ərzində Borc alanın tutduğu vəzifə və faktiki gəlirləri haqqında iş yerindən arayış (aylara bölünməklə)
 - fərdi sahibkarlar üçün: dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə
- Hərbi xidmət haqqında sənəd (18 - 26 yaş arası olan kişilər üçün);
- Girov qoyulan daşınmaz əmlak haqqında tələb olunan sənədlər:
 - Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd (qeydiyyatdan çıxarış və tələb olunduqda texniki pasport)
 - Ailə tərkibi haqqında arayış (Forma №2)
 - Daşınmaz əmlakın satılmasına, bu əmlakın mülkiyyətçilərinin və əmlak üzrə qeydiyyatda olanların razılığı
 - DƏDRNX-dan arayış (Forma №1)
 - Ödənişi təsdiq edən qəbz (girov haqqında məlumatın RX-nə daxil edilməsinə görə)

Təminat – avtonəqliyyat vasitəsinin girovu ilə

Borcalan tərəfindən təqdim edilən sənədlər

- Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi;
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Gəlirlər haqda arayış:
 - müddətli işçilər üçün: son 6 ay ərzində Borcalanın tutduğu vəzifə və faktiki gəlirləri haqqında iş yerindən arayış (aylara bölünməklə)
 - fərdi sahibkarlar üçün: dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə
- Hərbi xidmət haqda sənəd (18 - 26 yaş arası olan kişilər üçün);
- Girov qoyulan avtonəqliyyat vasitəsi haqda tələb olunan sənədlər:
 - girov qoyanın (avtomobilin sahibinin) adına qeydiyyat şəhadətnaməsi
 - girov qoyanın adına qeydiyyat şəhadətnaməsi (avtomobilin Bankda girovda olmasına dair qeydlə)

Təminat – Xalq Bankda yerləşdirilən əmanətlər

Borcalan tərəfindən təqdim edilən sənədlər

- Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi;
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Hərbi xidmət haqqında sənəd (18 - 26 yaş arası olan kişilər üçün);
- Əmanət üçüncü şəxsə məxsus olduqda, bu halda tələb olunan digər sənədlər.
Fiziki şəxs üçün:
- şəxsiyyət vəsiqəsi
Hüquqi şəxs üçün:
- Dövlət qeydiyyatı haqda Şəhadətnamə;
- Hüquqi şəxsin Nizamnaməsi;
- Əmanətin girov qoyulması haqda təsisçilərin/iştirakçıların qərarı (əgər Nizamnamə ilə digər qayda nəzərdə tutulmayıbsa).

Kreditin təmin olunması ilə bağlı qərar qəbul etmək üçün Bank əlavə məlumat, eləcə də bu məlumatı təsdiq edən zəruri sənədləri tələb etmək hüququna malikdir.